



Seçicileri qeydә alan komissiya üzvlәrinin funksiyaları:

- ▶ Seçicilerdәn Gürcüstan vәtәndaşınının şəxsiyyət vәsiqәsini vә yaxud Gürcüstan vәtәndaşının pasportunu təqdim etmәsini tələb edin.
- ▶ Yoxlayın, seçici seçicilәrin vahid vә ya xüsusi siyahısına daxil edilmişdirmi vә seçicinin şəxsi nömrәsini seçicilәr siyahısında mövcud olan nömrә ilə müqayisә edin.
- ▶ Tәqdim edilән sәnәddә qeyd edilән seçicinin qeydiyyat mәlumatlarını vә seçici siyahısında olan mәlumatların uyğunluğunu yoxlayın.
- ▶ Tәqdim olunmuş sәnәdlәrdә vә seçicilәri müvafiq siyahıda olan fotosurәtinin vә seçicilәrin üzünün bir-birlәrinә uyğunluğunu yoxlayın. Әgәр seçicinin təqdim etdiyi sәnәt vә ya seçicinin siyahıda olan fotosәkillә uyğun gәlmәrsә, qeyd olunan uyğunsuzluğu təsdiq etmәklә bağıli komissiyanın sәdrinә müraciәt edin vә onun təlimatını gözlәyin. Әgәр komissiyanın sәdri uyğunsuzluğu təsdiq etmәzsә, qeydlәr kitabına sizin fәrqli fikrinizi daxil etmәyә hüququnuz var.
- ▶ Uyğunluğu təsdiq etdiyi təqdirdә, seçicinin müvafiq siyahıda Gürcüstan vәtәndaşınının şəxsi nömrәsi, cinsi, fotosәkli siyahıda olan göstәricilәrlә әn azı üçü tam uyğundursa (adı, soyadı, toğum tarixi, ünvanı), seçicinin sağ әlinin başbarmaqının dırnağına markirovka edin, әgәр qeyd olunan hәрәkәti yerinә yetirmәk mümkün olmazsa – sağ әlin digәr barmaqlarına, lakin buda mümkün olmazsa, hәmin qayda sağ әlinә.
- ▶ Әgәр seçici markirovkadan keçmәyә imtina edәrsә, onun sәsvermәdә iştirak etmә hüququ yoxdur vә seçki bülleteni/bülletenlәrini vermәmәlisiz. Seçicinin siyahısının müvafiq qrafasında seçicinin imzasının kәnarında imza atın.
- ▶ Seçiciyә seçicinin siyahısında öz soyadının kәnar qrafasında seçki/bülletenlәrini alınmasını imzası ilə təsdiq etmәsini xahiş edin. Әgәр sәsvermә prosesində aşkar olundu ki seçici seçki siyahısında digәr seçicinin soyadının qrafasında imza atdı, belә halda hansı seçicinin qrafasında imza atıldı ora hәm qrafada imza atmasını qeyd etmәlisiniz. Bununla belә qeyd olunan haqqında izahat yazmalıdır (seçicinin ad vә soyadını qeyd etmәklә).
- ▶ Seçki/bülletenlәrini verdikdә arxa tərəfindә, onun üçün ayrılmış yerdә imza atın vә qeydiyyatçının möhürü ilə təsdiq edin (hәmçinin arxa sәhifәsində).
- ▶ Seçiciyә özünüzün imzaladığınız vә qeydiyyatçının möhürü ilə təsdiq olunmuş/bülletenlәri təqdim edin.
- ▶ Әgәр sizin vә seçicinin seçki bülleteni korlanarsa, bu barәdә dәrhal komissiyanın sәdrinә mәlumat verin vә seçiciyә yeni (sizin tərəfinizdән imzalanmış vә qeydiyyatçının möhürü ilə təsdiqlәнmiş) seçki bülleteni verin.
- ▶ Seçiciyә göstәriş verin ki, gizli sәsvermә kabinetinә daxil olsun.

NƏZƏRƏ ALIN!

- ✓ Fiziki vəziyyətinə əsasən yuxarı ətraf orqanları olmadığına görə səsvermə prosedurunda müstəqil şəkildə iştirak edə bilməyən seçici markirovka yoxlanışı və markirovka prosedurundan keçmir, ona seçki bülletenini/bülletenlərini. verilərkən seçiciləri qeydə alan seçicilərin vahid siyahısında “Seçicinin imzası” qrafasında “Fiziki vəziyyət” qeyd edin və imzanızla təsdiqləyin.
- ✓ Təvsiyə olunur ki, qeydiyyatçılar saat 10:00, 12:00, 15:00, 17:00 və 20:00-da səsvermə prosesinə mane olmadan, komissiya sədrinin tapşırığı ilə siyahılarda seçicilərin imzalarını və sizin tərəfinizdən verilmiş bülletenlərin və komissiya sədri üçün verilmiş korlanmış seçki bülletenlərin sayını sayın və məlumatları komissiyanın sədrinə bildirin. Əgər göstəricilər arasında fərq aşkar edilərsə, qeydiyyatçı dərhal izahat yazmalıdır, bu isə səsvermənin yekun protokoluna/protokollarına əlavə olunmalıdır. Səsvermə bitdikdən sonra komissiya sədrinin tapşırığı ilə məlumatların düzgünlüyünü yenidən yoxlamalısınız.
- ✓ Qeydiyyatçı funksiyasının başqasına verildiyi təqdirdə, qeydiyyatçı siyahılarda seçicilərin imzaları və onun tərəfindən verilmiş bülletenlərin miqdarını yenidən saymağa borcludur (sədrə təhvil verilmiş korlanmış bülletenlər daxil olmaqla) və nəticələri sədrə bildirir. Əgər göstəricilər arasında uyğunsuzluq aşkar olunarsa, qeydiyyatçı dərhal səbəbi göstərməklə izahat yazmalıdır, həmin izahat səsvermə nəticələrinin yekun protokoluna/protokollarına əlavə olunmalıdır.